

## ARXEOLOGİYA VƏ ETNOQRAFIYA

**UOT 902**

### VƏLİ BAXŞƏLİYEV

### NAXÇIVANTƏPƏ KERAMİKASININ YAXIN ŞƏRQLƏ ƏLAQƏLƏRİ

Azərbaycan Son Neolit və Erkən Eneolit dövrü mədəniyyətlərinin araşdırılması Cənubi Qafqazın xammal yataqları ilə bağlı olaraq bu bölgələr arasında qarışlılıq əlaqə yarandığını və bu əlaqələrin Dalmatapa mədəniyyətinin formalşmasına ilə nticələndirilən göstərir. Azərbaycanın güneyində yerləşən Naxçıvantəpə yataqlı yeri hələlik Dalmatapa mədəniyyətinin an qadın yaşayış yerdidir. Araşdırımlar Mİ dizi 19 Qarabağ basma-naxış keramika ilə xarakteriz olunan mədəniyyətinin Dalmatapa mədəniyyətinin formalşmasına təsir etdiyini göstərir. Naxçıvantəpənin Son Neolit tabaqasından götürülmüş bir kəmür nümunəsi e.ə. 3209-4930-cu illəri, digər bir nümunə isə e.ə. 3038-4799-cu illəri göstərmədir. Tədqiqatlara asanlı Dalmatapa mədəniyyətinin e.ə. VI minilliyin sonu və VII minilliyin başlarında formalşdığını söyləyə bilərik. Fikrimizə görə, Dalmatapa mədəniyyəti Naxçıvan və Urmiya hövzasını əhatə edən bir bölgədə formalşmış və bu bölgədən güneyə doğru yayılmışdır.

**Açar sözlər:** Naxçıvantəpə, Dalmatapa, Urmiya hövzası, basmanaxışlı keramika, boyalı keramika.


Araşdırımlar zamanı müəyyən edilmişdir ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Son Neolit yaşayış yerlərinən əldə edilən keramikanın bir qismi basmanaxışlılardan ibarətdir. Naxçıvantəpədə aparılan araşdırımlar sırasında bu tip keramikanın Naxçıvantəpənin Son Neolit tabaqası üçün də xarakterik olduğunu göstərmişdir. Məlum olduğu kimi, bu tip keramika Şimali Qərbi İranda yayılan Dalmatapa mədəniyyəti üçün xarakterikdir. İlk dəfə Urmiya Gölünün cənub-qərbində yerləşən Dalmatapa yaşayış yerində aşkar olunan Dalmatapa mədəniyyəti indi bütün Urmiya hövzasını əhatə etməkdədir (şəkil 1). Buna baxmayaraq Şimali Mezopotamiya, Urmiya hövzası və Şərqi Anadolu mədəniyyətlərindən fərqli olan bu mədəniyyətin mənşəyi, yayılma areali və xronologiyası tam şəkildə müəyyənənəldirilməmişdir [4, s. 164].

Araşdırımlar Neolitin son mərhələsində Azərbaycanın Qarabağ bölgəsində və Naxçıvanda Neolit mədəniyyətinin özünəməxsus və oxşar xüsusiyyətlərə sahib olduğunu təsdiq edir. Qazıntılar sırasında ortaya çıxarılan yeni faktlar, Urmiya hövzasında ortaya çıxan Dalmatapa mədəniyyətinin mənşəyi və yayılma areali ilə bağlı problemləri həll etməyə imkan verir. Fikrimizə görə, Cənubi Qafqazın zəngin xammal yataqları, digər tərəfdən isə Qarabağ və Naxçıvanın bir-birinə yaxın coğrafiyada yerləşməsi Azərbaycanın cənub bölgələri ilə Urmiya hövzası arasındaki qarışlılıq əlaqələr yaratmağa imkan vermiş və bu əlaqələr Azərbaycanda və Urmiya hövzasında Eneolit mədəniyyətlərinin formalşmasında önemli rol oynamışdır.

**Naxçıvantəpə yaşayış yeri.** Naxçıvantəpə yaşayış yeri Naxçıvan şəhərinin şərqi kənarında, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 m yüksəklikdə yerləşir. Yaşayış yerində 2017-ci ildən başlayaraq AMEA Naxçıvan Bölümünün arxeoloji ekspedisiyası təsəffüdən tədqiqat aparılır. Tədqiqat zamanı dörd tikinti qatı aşkar olunmuşdur. Bu tikinti qatlarının üçü Dalmatapa mədəniyyətinə [2, s. 4-24], dördüncü isə Neolit dövrünə aiddir. Birinci tikinti qatı təpənin üzərindən 0,8 m dərinlikdə yerləşir (Naxçıvantəpə 1). Bu tikinti qatı dördkünc formalı arxitektura ilə xarakterizə olunur. Bu təbəqədən kömür analizi yoxdur. Bu təbaqa keramika məməlumatının müqayisəli analizi əsasında e.ə. 4600-4400-cü illərə aid edilmişdir.

İkinci tıktı qatı (Naxçıvantəpə 2) 0,78-2, 10 m dərinlikdə yerləşir və e.a. 4720-4529-cu illərə aid edilir (cədvəl 1). Bu tıktı qatı üçün dördkünc formalı arxitektura xarakterikdir. Üçüncü tıktı qatı (Naxçıvantəpə 3) 2,10-2,50 m dərinlikdə yerləşir və yarımqazma tipli arxitektura ilə xarakterizə olunur. Bu tıktı qatından götürülen karbon nümunənin analizi e.a. 4945-4722-ci ili göstərmişdir [2, s. 22-25].

Bu tıktı qatlarından aşkar olunan arxeoloji tapıntıların əksəriyyəti keramika məməlütündən ibarətdir. Yaşayış yerinin stratigrafiyasına uyğun olaraq keramika məməlütü iki dövrlə bölünmüştür. Birinci təbaqənin (Naxçıvantəpə 1) keramikası Orta Eneolit dövründə ikinci (Naxçıvantəpə 2) və üçüncü (Naxçıvantəpə 3) təbaqənin keramikası isə Erkən Eneolit dövründə aid edilmişdir [2, s. 22-23]. Hər üç təbaqə üçün Dalmatəpə mədəniyyətinə xas olan basmanaxışlı (şəkil 2) və boyalı keramika (şəkil 3) xarakterikdir.



Şəkil 1. Dalmatəpə mədəniyyətinin yayılma areali.

**Naxçıvantəpə yaşayış yerinin Neolit dövrü təbaqəsi.** Yaşayış yerində Son Neolit təbaqəsi 2019-cu ildə aparılan araşdırılmalar sırasında aşkar olunmuşdur. Söylədiyimiz kimi, Naxçıvantəpə yaşayış yerində əldə edilən Neolit dövrü tapıntıları Qarabağ bölgəsinin memarlıq qalıqları və basmanaxışlıları ilə Dalmatəpə mədəniyyəti arasında əlaqə qurmağa imkan vermişdir.

Naxçıvantəpə yaşayış yerinin A sahəsində Neolit dövründə aid iki tıktının qalıqları, B sahəsində isə bir tıktının qalıqları aşadırılmışdır. A sahəsində aşkar olunan birinci yarımqazma tipli evin iki divarı aşkar olunmuşdur. Dördkünc formalı bu divarlar ana torpaqda qazılmışdır. Yarımqazmaların dərinliyi 1 metrdir. Yarımqazmanın güney qismində aşkar olunan dairəvi formalı ocağın içərisi qara rəngli küllə dolmuşdu. Ocağın içərisindən keramika, obsidian parçaları və heyvan süümükleri aşkar olunmuşdur. Bu yarımqazmanın içərisindəki ocaqdan alınan karbon nümunənin analizi e.a. 5209-4930-cu illəri göstərmişdir. A sahəsindəki ikinci yarımqazma da ana torpaqda qazılmışdır. Dairəvi formalı ocaq yarımqazmanın güneyin-

də yerləşirdi. Evin içərisindən keramika, obsidian parçaları, heyvan sümükləri aşkar olunmuşdur. Bu yarımqazmadakı ocaqdan alınan karbon nümunənin analizi e.a. 4959-4725-ci illəri göstərməsidir.

B sahəsində aparılan qazıntı sırasında aşkar olunan yarımqazmanın planı tam olaraq aşkar olunmuşdur. Evin içərisindən çox sayıda keramika, obsidian parçaları, heyvan sümükləri, alətlər aşkar olunmuşdur. Yarımqazmanın içərisində dörd ocaq aşkar olunmuşdur. Onların biri dördkunc planlı, digərləri isə dairəvi planlardır. Tikintinin içərisində bir-birinin yanında yerləşən ocaqlardan götürülen karbon nümunələrinin analizi fərqli sonuclar vermişdir. Karbon nümunələrdən birinin C 14 analizi e.a. 5038-4799-cu illəri, digəri isə e.a. 4941-4722-ci illəri göstərməsidir. Aparılan qazıntıların nticələri, o sərədən ocaqların tez-tez yer dəyişməsi yarımqazmaların təkrar istifadə olunduğunu göstərməkdədir. Ocaqların içərisindən çox sayıda obsidian parçasının tapılması, fikrimizə görə, obsidianın yaşayış yerində emal edilmesi ilə bağlıdır. Ümumi olaraq baxıldığında yarımqazmaların iki, bəzən isə üç divarı ana torpaqda qazılmış, digər tərəfləri açıq buraxılmışdır. Fikrimizə görə, açıq qisimlər yüksək konstruksiyalı olmuş, ya palçıq dal texnikası ilə, ya da çadırlar qapadılmışdır. Naxçıvanın dağ kəndlərində apardığımız arşimdirmalar da bunu təsdiq edir. Karbon analizlərinin nticələrinə baxılarsa yarımqazmalar e.a. VI minilliyyin son rübündə inşa olunmuş və e.a. V minilliyyin başlarında istifadə olunmuşdur. Naxçıvantəpə yaşayış yerində çox sayıda keramika sobaları da aşkar olunmuşdur.

**Cədvəl 1**  
**Naxçıvantəpədən götürülen karbon nümunələrin analizinin nticələri**


S. №	Sampl ID	Sample	Radiocarbon Age (BP)	$\delta^{13}\text{C}$ (%)	Date BC (95,4%)
1	NA-2019-1240	LTL19695A	6102 ± 45	-23.2 ± 0.4	5209-4930 BC
2	NB-2019-2277	LTL19694A	6028 ± 45	-22.1 ± 0.3	5038-4799 BC
3	NA-2019-1253	LTL19693A	5967 ± 45	-21.2 ± 0.4	4959-4725 BC
4	NB 2019- 2278	LTL19696A	5951 ± 45	-30.8 ± 0.6	4941-4722 BC
5	NB-2017-2095	LTL17636A	5956 ± 45	-25.9 ± 0.5	4945-4722 BC
6	NA-2018-1165	LTL18624A	5724 ± 45	-20.3 ± 0.1	4686-4464 BC
7	NA-2018-1179	LTL18625A	5777 ± 40	-23.1 ± 0.5	4720-4529 BC

**Keramika və keramika sobaları.** Son Neolit dövrü keramikası əsasən saman qarışıqlı olub qırmızı rəngin müxtəlif tonlarında bişirilmiş, bazılərinin üzərinə qırmızı, ya da krem rəngli boyaya çəkilmişdir. Az sayıda keramika qum qarışığı olan gildər hazırlanmışdır. Boz, ya da qara rəngdə olan keramika az saydadır. Naxçıvantəpənin Son Neolit dövrü keramikası forma və bazəmə baxımından çox müxtəlifdir. Keramikanın bir qismi basmanaxışlı, bir qismi isə sadədir. Basmanaxışlıların müxtəlif tipləri vardır. Basma naxışlarının bir qismi Qarabağ nümunələrində olduğu kimi keramikanın cılıalanmış soğinə küt uclu alətlə, digərləri isə Dalmatəpə mədəniyyəti üçün xarakterik olan şəkildə keramikanın mat soğinə vurulmuşdur. Naxçıvantəpənin Son Neolit dövrü təbəqəsinin basmanaxışlı keramikası Son Neolit dövründən Erkən Eneolit dövrünə keçidi öks etdirir. Bu xüsusiyyət İlanlı Təpə keramikasında da müşahidə edilmişdir. Boyanaxışlı keramika Naxçıvantəpənin Son Neolit dövrü təbəqəsində az saydadır. Naxışlar keramikanın birbaşa kırşəni üzərinə qara rəng ilə çəkilmişdir. Utmiya hövzəsinin yaşayış yerləri üçün xarakterik olan boyanaxışlılar Naxçıvantəpədə daha çox e.a. V

minilliyyin birinci yarısında, Erken Eneolit dövründə çoxalmışdır. Bu tip boyahalar Naxçıvantəponin Dalmatəpə mədəniyyəti ilə çağdaş təbaqələrindən aşkar olunmuşdur. Büyyük ehtimalla bu, Urmiya hövzəsi ilə Naxçıvan arasında əlaqələrin daha da artması ilə bağlı olmuşdur.

Keramika sobaları Naxçıvantəponin Son Neolit dövrü təbaqasında aşkar olunmamışdır. Lakin İlk Eneolit dövrü təbaqasında keramika sobaları çox sayıda aşkar olunmuşdur. Naxçıvantəpə tapıntılarına baxılarsa keramikanın bişirilməsi üçün açıq sahədə qurulan ocaqlar və müxtəlif sobalar istifadə olunmuşdur. E sahəsindəki tapıntılara əsaslanaraq keramika sobalarının dördkünc formalı olduğunu və kərpicdən inşa olduğunu söyləyə bilərik. Sobalarda çox sayıda basmanaxışlıların tapılması onların yerli istehsalının mönimsənilidiyini təsdiq edir. Urmiya hövzəsi abidələrindən aşkar olunan Dalmatəpə keramikasının petrografik analizi onların açıq sobalarda bişirildiyini göstərir.

**Dalmatəpə mədəniyyətinin yayılma areali və xronologiyası.** Dalmatəpə mədəniyyəti Urmiya gölünün şimal, qərb və cənub bölgələrinə yayılmış və tədqiqatçılar tərəfindən Dalma fenomeni kimi dəyərləndirilmişdir [10, s. 37]. Dalmatəpə mədəniyyəti başlıca olaraq boyalı və basmanaxışlı keramika ilə xarakterizə edilməkdədir. Dalmatəpə mədəniyyətinə aid keramikanın petrografik analizi bunların yerli istehsalın möhsulu olduğunu göstərməsidır [10, s. 37-45]. Həmçinin Luristanın şimali-şərqindəki keramikanın Urmiya hövzəsində yayılan Dalmatəpə mədəniyyətinin lokal variantı olduğu da təsbit edilmişdir [10, s. 43]. Tədqiqatçıların fikrinə görə, Dalmatəpə yaşayış yerinin alt təbaqalarında boyalılar, üst təbaqalarında isə basmanaxışlılar çoxluq təşkil etmişdir [9, s. 111]. Hacı Firuz yaşayış yerinin Dalma təbaqasında basmanaxışlıların çoxluqda olduğu, boyalıların isə çox az tapıldığı söylənmişdir [14, s. 620].




Şəkil 2. Naxçıvantəponin basmanaxışlı keramikası.

Yanlış təpədə yalnız bir neçə parça Dalmatəpə tipli keramika əldə edilmişdir [7, s. 58]. Urmiya hövzəsində yayılan Dalmatəpə tipli keramikanın Kangavar vadisindən güneyə doğru irəlilidikcə azaldığı da söylənmişdir [10, s. 39]. Bütöv olaraq baxıldığda Dalmatəpə mədəniyyətinin əsas yayılma arealının Urmiya gölünün güneyi, Zagros dağlarının Şərqi və Dağlıq yoluñ güneyi olduğu söylənmişdir [10, s. 39]. Tədqiqatçılara görə Dalmatəpə mədəniyyəti Urmiya hövzəsindən güneyə Kırmanşah-Həmədan bölgəsinə yayılmış və Xürrəmabad vadisi ilə məhdudlaşmışdır [15, s. 231; 9, s. 111]. Urmiya hövzəsində aparılan araşdırmalar sırasında Dalmatəpə mədəniyyətinin Salmas ovاسında və Urmiya gölünün şimalında [5, s. 69-87] da yayıldığı təsbit edilmişdir. Azərbaycanda Naxçıvantəpədə aparılan araşdırmalar Dalmatəpə mədəniyyətinin yayılma arealının daha geniş olduğunu ortaya çıxarmışdır.

Dalmatəpə yaşayış yerindən götürülen kömürün C 14 analizi e.ə. 4215-ci ilini göstərmüşdür. Ancaq Dalma təpə tipli keramika Hacı Firuz yaşayış yerində Hacı Firuz və Pisdalı dövründə aid təbaqələrin arasında [14, s. 20, fiq. 8], Həsənli [13, s. 618-621] yaşayış yerində isə Həsənli IX təbaqəsində təsbit edilmişdir. Hamlin yaşayış yerlərinin təbaqələnməsinə dayanaraq Həsənli IX (Dalma) təbaqəsini e.ə. 5000-4000 illərinə aid etmişdir [9, s. 120]. Buna baxmayaraq bəzi tədqiqatçılar tərəfindən Dalmatəpə mədəniyyəti e.ə. V minilliyyin ikinci yarısına aid edilmişdir [16, s. 39]. A. Abedi Dəvə göz və Culfa Kültəpəsində aparılan araşdırmalara dayanaraq Dalmatəpə mədəniyyətini e.ə. V minilliyyin birinci yarısına aid etmişdir. Ümumi olaraq baxıldığında Dalmatəpə mədəniyyətində boyanaxılı keramikanın basmanaxılılarından daha əvvəl ortaya çıxdığı söylənmişdir. Ancaq Naxçıvantəpənin araşdırılması bu yaşayış yerində basmanaxılılarının daha əvvəl ortaya çıxdığını göstərir. Araşdırmalar sırasında bəlli olmuşdur ki, Dalmatəpə tipli boyalılar Şimali Mesopotamiya və Mərkəzi İranda yayılan boyalılardan fərqli özüllükleri ilə seçiləkdir. Basmanaxılı keramika isə İran coğrafiyasında heç rastlanmadıqdan bu mədəniyyətin mənşəyi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Mellart əvvəlcə bu mədəniyyəti Makedoniya və Balkanlarda aşkar olunan Starčevo kompleksləri ilə, daha sonra isə Mil bozqırlarında yerləşən Şah təpə, Kamil təpə və İlhanlı təpə [12, s. 183] ilə müqayisə etmişdir.

Ümumi şəkildə ələ alındığında bəzi tədqiqatçılar Zaqroslardakı Dalmatəpə yaşayış yerlərini əkinçiliklə məşğul olan qabilələrin kiçik yaşayış yeri kimi xarakterizə etmiş, bunların siyasi və iqtisadi kompleks olmadığı, Mahidasın basmanaxılı keramikasının "əsas yer" dən, yəni Dalmatəpədən yayıldığı fikrinə gəlmİŞLƏR [10, s. 43]. Dalmatəpə mədəniyyəti üçün xarakterik olan boyalı basmanaxılların istehsalına Ubeyd mədəniyyətinin təsir etdiyi [10, s. 44] söylənsə də, basmanaxılıların mənşəyi ilə bağlı aydın bir fikir yoxdur. Bəlli olduğu kimi, Egey dənizinin hər iki sahilində aşkar olunan 6100-6000-ci illər [8, s. 9-22], Neolit dövründə aid edilən basmanaxılı keramika ilə Dalmatəpə mədəniyyəti arasında büyük bir xronoloji kasıntı vardır. Digər yandan Mərmərə hövzəsinin keramikası forma və bəzəmə baxımından Dalmatəpə keramikasından çox fərqlidir. Dalmatəpə mədəniyyəti ilə Azərbaycanda, Mil düzündə yayılan e.ə. 5600-5200 illər ilə tarixləndirilən Son Neolit mədəniyyətləri [1, s. 160; 11, s. 41] arasında da bəlli bir xronoloji kasıntı vardır. Ancaq Naxçıvantəpədə aparılan araşdırmalar sırasında ortaya çıxarılan Son Neolit təbaqəsində basmanaxılılarının təpilməsi Qarabağın Son Neolit mədəniyyəti ilə Dalmatəpə mədəniyyəti arasında əlaqə qurmaq və bu kasıntıni aradan qaldırmış baxımdan önemlidir.



Şəkil 3. Naxçıvantəpənin boyalı keramikası.

**Cənubi Qafqazın xammal yataqları.** Məlum olduğu kimi, Cənubi Qafqaz, o cümlədən Naxçıvanda çox sayıda xammal yataqları vardır. Bunlar içərisində obsidian və mís yataqları xüsusilə qeyd edilməlidir. Urmiya hövzəsində obsidian olmadığından bu bölgədə yerləşən qəbilələr Cənubi Qafqazının obsidian yataqlarından istifadə etmişlər. Obsidian qədim dönyanın əkinçilik və heyvandarlıqla məşğul olan qəbilələri üçün olduqca ənənəvi olduğundan Cənubi Qafqaz ilə Urmiya hövzəsi arasındakı əlaqələrin qurulmasına imkan vermişdir. Araşdırmaçılar Urmiya hövzəsində daha çox (95%) Naxçıvantəpədən 45 kilometr şimalda yerləşən Sünik obsidianının istifadə edildiğini göstərmisidir. Araşdırmaçılar Naxçıvan və Qarabağ yaşayış yerlərində başlıca olaraq Sünik və Göyhasar obsidianının istifadə olunduğunu göstərir. Aparılan analizlər göstərmişdir ki, Mil düzü yaşayış yerlərində obsidianın 33%, Muğanda Əliköməktəpəsində isə 85% Sünikdəndir. Urmiya hövzəsində Xoy ovalığında obsidianların analizi Nemrut dağ (15 adəd) və Sünik (8 adəd) obsidianının çoxluq təşkil etdiyini göstərmişdir. Dəvə göz yaşayış yerində də Sünik obsidianından istifadə çoxluq təşkil edir [6, s. 756-767]. Naxçıvantəpədəki obsidian alətlərin araşdırılması (Naxçıvantəpə yaşayış yerinin obsidianları Dr. M. Orange tərəfindən pulsuz araşdırılmışdır) Gökçə (14 adəd), Sünik (16 adəd) və Şərqi Anadolu (5 adəd) obsidianından istifadə olunduğunu göstərmişdir. Urmiya hövzəsi, Mil düzü və Naxçıvanın Neolit və Eneolit dövrü yaşayış yerlərindən aşkar olunan obsidianların analizi

Şərqi Anadoluda yerləşən Meydan dağ yatağından gətirilmiş obsidianların da istifadə olunduğunu göstərir. Mil düzündəki İsmayılbəy təpə yaşayış yerində aşkar olunan obsidianların bir qisminin Sarıqamış yatağından gətirildiyi təsbit edilmişdir. Alınan nəticələrə baxılsara Cənubi Qafqazın xammal yataqlarının istifadəsi Urmiya hövzəsi, Qarabağ və Naxçıvanın qədim camiyətlərinin ortaq nöqtəsidir. Büyük ehtimalla, Naxçıvanın strateji baxımdan əlverişli mövqədə yerləşməsi obsidianın Yaxın Şərqiñ digər yaşayış yerlərinə daşınması üçün ənənəli olmuşdur. Qarabağla Naxçıvan arasında əlaqlar etnoqrafik materiallarla da təsdiq olunur.

**Nəticə.** Azərbaycan və Urmiya hövzəsinin Son Neolit və Erkən Eneolit dövrü mədəniyyətlərinin araşdırılması Cənubi Qafqazın xammal yataqları ilə bağlı olaraq bu bölgələr arasında qarşılıqlı əlaqə yaranlığını və bu əlaqların Dalmatəpə mədəniyyətinin formalşaması ilə nəticələndiriləcək göstərir. Azərbaycanın güneyində yerləşən Naxçıvantəpə yaşayış yeri hələlik Dalmatəpə mədəniyyətinin on qədim yaşayış yeridir. Söylədiyimiz kimi, Naxçıvantəpənin Son Neolit təbəqəsindən götürülen bir kömür nümunəsi e.e. 5209-4930-cu illəri, digər bir nümunə isə e.e. 5038-4799-cu illəri göstərməmişdir. Bu faktlara əsasən Dalmatəpə mədəniyyətinin e.e. VI minilliyyin sonu və V minilliyyin başlarında formalşadığını söyləyə bilərik. Fikrimizə görə, Dalmatəpə mədəniyyəti Naxçıvan və Urmiya hövzəsinə əhatə edən bir bölgədə formalşmış və bu bölgədən güneyə doğru yayılmışdır. Naxçıvantəpə və Urmiya hövzəsinin cənub-şərqindəki Dalmatəpə bu mədəniyyətin on ənənəli mərkəzlərindən olmuşdur. Dalmatəpə üçün xarakterik olan basmanaxışlarının bütün tipləri və Dalmatəpə üçün xarakterik olan geniş zolaqlı naxışlar da Naxçıvantəpədən məlumdur. Bu baxımdan Urmiya hövzəsində Dalmatəpə mədəniyyətinin ortaya çıxışının e.e. V minilliyyin ikinci yarısı ilə tarixləndiriləcək mühəbbətliidir. Bu fikirlər başlıca olaraq köhnə karbon analizlərinə nəticələrinə əsaslanır. A.Abedi son araşdırımlarına əsaslanaraq Dalmatəpə mədəniyyətini e.e. V minilliyyin birinci yarısı ilə tarixləndirirə də, ancaq hələlik daşıq bir fakt yoxdur. Urmiya gölünün şimalında yerləşən Dəvə göz yaşayış yerində Dalmatəpə təbəqəsi aşkar olunmamış, Culfa Kültəpəsində Kültəpə VIII-dən götürülen karbon nümunənin analizi e.e. 4600-4350-ci illəri göstərməmişdir. Həsənli və Hacı Firuz kimi yaşayış yerlərinə Dalmatəpə təbəqəsinin Son Neolit və Son Eneolit təbəqələri arasında yerləşməsi və Naxçıvantəpənin analizləri Urmiya hövzəsində Dalmatəpə mədəniyyətinin e.e. V minilliyyin birinci yarısında formalşmasının sübutu sayıla bilər. Dalmatəpə tipli basmanaxışlı keramikanın xarakterik olduğu yaşayış yerlərin düzünlüyünə baxıldığda, bunların əsasən Urmiya gölünün qərbində yerləşdiklərini görmək olar. Naxçıvandən-Salmas Ovalığına, oradan da güneyə doğru yüksən bu yaşayış yerləri, fikrimizə görə, bir yolu istiqamətini göstərir. Büyük ehtimalla, bu yol Cənubi Qafqaz xammalının, xüsusiətə obsidianın cənubə daşınmasına ənənəli yerdə sahib olmuşdur.

## ƏDƏBİYYAT

1. Alməmmədov X. Cənubi Qafqaz Neolitində yeni sosial-mədəni məkanın – Qarabağın erkən oturaq əkinçi mədəniyyətinin təşəkkülü // Azərbaycan arxeologiyası, 2018, № 21/1, s. 152-176.
2. Baxşaliyev V., Quliyeva Z., Haşimova T., Baxşaliyev E., Mehbałyev K. Naxçıvantəpə yaşayış yerində arxeoloji tədqiqatlar. Naxçıvan: Əcmə, 2019, 136 s.
3. Бахшалиев В.Б., Бахшалиев Э.В. Неолитический слой поселения Нахчывантаепе // Российская археология, 2021, № 2, с. 187-197.

4. Нариманов И.Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку: Элм, 1987, 260 с.
5. Abedi A. Iranian Azerbaijan Pathway from the Zagros to the Caucasus, Anatolia and Northern Mesopotamia: Dava Göz, a New Neolithic and Chalcolithic Site in NW Iran // Mediterranean Archaeology and Archaeometry, 2017, v. 17/1, p. 69-87.
6. Abedi A., Varoutsikov B., Chataigner C. Provenance of obsidian artifacts from the Chalcolithic site of Dava Göz in NW Iran using portable XRF // Journal of Archaeological Science Reports, 2018, v. 20, pp. 756-767.
7. Burney C.A. The Excavations at Yanac Tepe Azerbaijan 1962. Third preliminary Report // Iraq, XXVI/I, 1964, pp. 54-61.
8. Çilingiroğlu Ç. The Appearance of Impressed Pottery in the Neolithic Aegean and Its Implications for Maritime Networks in the Eastern Mediterranean // TUBA-AR, 2010, v. 13, pp. 9-22.
9. Hamlin C. Dalma Tepe // Iran, 1975, v. 13, pp. 111-127.
10. Henrickson E.F., Vitali V. The Dalma Tradition: Prehistoric Inter-Regional Cultural Integration Highland Western Iran // Paleorient, 1987, v. 13/2, pp. 37-45.
11. Helwing B., Aliyev T. Excavations in the Mil Plain Sites, 2012-2014 / The Kura Project. New Research on the Prehistory of the Southern Caucasus. Berlin, 2017, pp. 11-43.
12. Mellaart J. The Neolithic of the Near East. London: Thames and Hudson Ltd., 1975, 154 p.
13. Voigt M.M. Hajji Firuz Tepe / Iran: The Neolithic Settlement. Philadelphia: University of Pennsylvania, 1983, 396 p.
14. Voigt M.M. Relative and Absolute Chronologies for Iran between 6500 and 3500 Cal BC / Chronologies in the Near East / Eds. Aurenche O., Evin J., Hours F. Oxford: BAR International Series, 1987, pp. 615-646.
15. Young T.C. Survey in Western Iran, 1961 // Journal of Near Eastern Studies, 1966, v. 25/4, pp. 228-239.
16. Zeynivand M., Haririan H., Heydarian M. The Dalma Settlements of Songhor and Koliyaei Plains, Central Zagros // Iranian Journal of Archaeological Studies, 2013, v. 3, pp. 39-47.

*AMEA Naxçıvan Bölümü*  
E-mail: [velibahshaliyev@mail.ru](mailto:velibahshaliyev@mail.ru)

Veli Bakhshaliyev

### CONNECTIONS OF NAKHCHIVAN TEPE CERAMICS WITH THE MIDDLE EAST

Studies of monuments of the Late Neolithic and Early Chalcolithic Age of Azerbaijan show that the rich natural resources of the South Caucasus contributed to the development of ties between the cultures of the region and the formation of the Dalma Tepe culture. Based on studies, we can assume that the Mila steppe and Karabakh cultures, which are characterized by impression ornaments, contributed to the formation of the culture of Dalma Tepe. An analysis of coal taken from the Neolithic layer of the Nakhchivan Tepe showed 5209-4930 BC. The second sample showed 5038-4799 BC. Based on studies, we can say that the Dalma Tepe culture was formed at the end of the VI, beginning the V millennium BC. Therefore, we can

assume that the range of the formation of the Dalma Tepe culture covered the territories of Nakhchivan and the Lake Urmia's basin, and from this region, spread to the south.

**Keywords:** *Nakhchivan Tepe, Dalma Tepe, Urmia basin, embossed ceramics, painted ceramics.*

**Вели Бахшалиев**

## **СВЯЗИ КЕРАМИКИ НАХЧЫВАН ТЕПЕ С БЛИЖНИМ ВОСТОКОМ**

Изучение культур поздненеолитического и раннего энеолитического периодов Азербайджана показывает, что взаимоотношения между этими регионами возникли в связи с сырьевыми месторождениями Южного Кавказа, результатом чего стало формирование культуры Далма Тепе. Поселение Нахчыван Тепе, расположенное на юге Азербайджана, является древнейшим известным в настоящее время поселением культуры Далма Тепе. Исследования показывают, что культура Мильской равнины и Карабаха, характеризующаяся керамикой с тисненым орнаментом, оказала влияние на формирование культуры Далма Тепе. Один образец угля, взятый из поздненеолитического слоя Нахчыван Тепе, датируется 5209-4930 гг. до н.э., а другой – 5038-4799 гг. до н.э. На основе исследований мы можем сказать, что культура Далма Тепе сформировалась в конце VI и начале V тысячелетий до нашей эры. По нашему мнению, культура Далма Тепе сформировалась в районе, включающем бассейны Нахчывана и Урмии, и распространилась на юг из этого региона.

**Ключевые слова:** *Naxçıvan tepe, Dalmatepe, bəsəlli Urmı, keramika cətirən ornamentom, rəsəmli keramika.*

**Daxil olma tarixi: İlk variant 11.01.2021**

**Son variant 18.02.2022**